



endless
ideas

Şirkətin korporativ üslub bələdçisi.

mündəricat

haqqımızda - 03	13 - qələm
loqonun fəlsəfəsi - 04	14 - qeyd dəftəri
loqo istifadə qaydaları - 05	15 - bayrağ
korporativ rənglər - 07	16 - kağız çanta
korporativ font - 08	17 - döş nişanı
vizit kart - 09	18 - forma
korporativ blank - 10	20 - roll up
kiçik zərf - 11	21 - post nümunələri
qovluq - 12	22 - e-poçt sonluğu



bizim şirkət

şirkət haqqında

Biz uzun illərin və 25 ayrı sektorda qazandığımız iş təcrübəsini yanımıza alaraq, korporativ həyatı tərk etdik və Enedlessideas Kreativ Agentliyini qurduq. Biz şirkətlərin, potensialını yerli və xarici bazarda reallaşdırmasına dəstək oluruq.

Yüksək büdcələrlə ölçülə bilməyən mənasız reklam fəaliyyətləri yerinə planlı, proqramlaşdırılmış, sınaqdan keçirilə bilən, ölçülə bilən, uzunmüddətli marketing fəaliyyətləri ilə şirkətlərin necə böyük faydalar qazana biləcəyini və bunun necə edilə biləcəyini düzgün formada çatdırmağı hədəflədik. Bununla belə sektorda əsas ixtisaslaşdığımız xidmətlər; veb proqramlaşdırma, rəqəmsal marketing, kreativ marketing həlləri, ənənəvi marketing və dizayn/brending istiqamətlərindədir.

şirkətin adı

Adımızı endless (sonsuz) ideas (düşüncələr), sözlərindən aldıq. Çünki düşüncə olmadan yaradıcılıq yoxdur, strategiya və bilik olmadan kreativlik faydasızdır və bütün bunlar olmadan marketing kampaniyası öz məqsədinə çata bilməz.




loqonun fəlsəfəsi


Yaradıcılıq istəyi insan ruhunun ən dərin arzularından biridir.

Endlessideas olaraq sonsuz ideyaları özümüə əsas götürdük.

Loqoda qaranlıq otaqda sonsuz ideyalara açılan qapını, “e” və “i” hərfini simvolizə edir.



loqonun istifadə qaydaları



- Loqonun bütün hissələri mütənasib şəkildə bir-birinə bağlıdır və onları dəyişdirmək mümkün deyil. Nisbi mövqe və nisbi ölçülər. Minimum boş yer reklam mühitinin məkanını təşkil edir və ən yaxşı vizual qavrayışı təmin edir.

loqonun istifadə qaydaları



endless
ideas

əsas



endless
ideas


qara



endless
ideas

ağ

korporativ rənglər



korporativ font

Korporativ şriftlər vizual üslubumuzun fundamental hissəsidir.


İlkin şriftlər bütün çap materiallarımızda və mesajlarımızda, şərait yarandıqda həmçinin veb saytda və onlayn kommunikasiyalarda istifadə olunmalıdır.

Lexend Deca
abcdefghijklmnopqrstuvw
xyzöğıəüçş
123456789 !?@#%&();:,.{}¥


Lexend Deca
abcdefghijklmnopqrstuvw
xyzöğıəüçş
123456789 !?@#%&();:,.{}¥

Lexend Deca
abcdefghijklmnopqrstuvw
xyzöğıəüçş
123456789 !?@#%&();:,.{}¥

vizit kart



50 mm



90 mm



korporativ blank


297 mm




210 mm



zərf




324 mm



229 mm



qovluq



qələm

www.endlessideas.az



qeyd dəftəri



bayraq

100 mm



64 mm

kağız çanta



297 mm

420 mm

döş nişanı



forma



forma



roll up



sosial media post nümunələri



e-poçt sonluğu

Yeni e-posta — □ ×


Alici Kopya, Kimden ▾

Konu

↶ ↷ | **B** / U | Arial | T ▾ ↶ ▾ I ▾ | 😊 🔗 🔗 🖼️ “,” | ≡ ▾ ≡ ≡ | ✍️

--

Vugar Aliasgarov
web project specialist



P: (+994 70) 227 89 01
E: info@endlessideas.az
A: 106A Heydar Aliyev Ave, Baku, Azerbaijan, Chinar Plas, 17 floor

Gönder 🕒 🔔 📄 📎 📧 ... 🗣️ Çeviri



endless
ideas

**Təşəkkür
edirik!**

brandbook

2022